

Gümüşü, Narinci, Məxməri..

Elçin
Oktyabr 1971

Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm kişi həyətə düşdü, amma baxıb gördü ki, yenə çiskinləyir, özü də lap soyuqdur, təzədən artırmaya qalxıb müharibədən qalma şinelini ağ tuman-köynəyinin üstündən ciyinə saldı və sidqi-ürəkdən əsnəyib hələ də üşüyə-üşüyə həyətin aşağı başına tərəf getdi.

Bu il payız gec gəlmışdı, amma yaman gəlmışdı – dörd gün idi kənddə hava açılmırıldı, elə hey sisqa çiskinləyirdi. Birdəfəlik şidirgə yağımırkı ki, adamın canı qurtarsın; bu gün də deyəsən elə-helə olacaqdı.

Ayna arvad da artırmaya çıxıb həyətə boylandı və o da ürəyində havanın qarasına deyindi.

Amma bu saat bu evdə bir adam da vardı ki, gecikmiş payız da, zəhlətökən çiskin də onun heç vecinə deyildi, çünki həmin adam – Allahverdi – keflə yatırıdı isti yorğan-döşəyində, həm də yuxu görürdü. Görürdü ki, təzə ayaqqabı geyib, təzə kostyum geyib, boynuna da qalstuk taxıb dayanıb rayon mərkəzindəki dəlləkxananın qabağında, başında da şəhərdən gələn kinooperatorun papağından bir papaq. Hami heyrətlə gah Allahverdiyə baxırdı, gah da Allahverdinin başına qoyduğu bu əcaib papağa. Allahverdi özü də yuxunun içində gülürdü başına qoyduğu bu papağa, amma eyni zamanda həm də qürurlanırdı. Gördü ki, dədəsi bazar başından ona sanı gəlir. Doğrudan da Allahverdinin dədəsi oğluna yaxınlaşıb başına qoyduğu papğa baxdı və həmişəki zəhmlə soruşdu:

—O nədi ə, qoymusan başına?

Allahverdi ağızını açmağa macal tapmamış, dədəsi yenə nə isə qışqırkırdı.

Qəşəm kişi artırmada dayanıb yenə üzünü Allahverdi yatan otağa sarı tutdu və qışqırkırdı:

—Ə, Allahverdi, gün günortanı keçdi, dursana!

Allahverdi var gücü ilə çalışdı ki, rayon mərkəzindəki dəlləkxananın yanından heç hara getməsin, amma mümkün olmadı, çünki Qəşəm kişi bu dəfə açıq-aşkar hədə-qorxu gəldi:

—Ə, Allahverdi!

Allahverdi hələ də gözünü açmayıb isti yorğan-döşəyində bu səhər axırıncı dəfə gərnəşdi – bilirdi ki, bir azdan bu istini də, bu yuxunu da həyətdəki boz payız əvəz edəcək – sonra gözünü açıb zoğalı boyan ilə rənglədikləri tavana baxdı və ərinə-ərinə soruşdu:

—Nədi e?

Əlbəttə, Allahverdi özü lap yaxşıca bilirdi ki, iş nə yerdədir: həmişəki kimi, əvvəlcə göydəmir ürgəni tövlədən çıxarıb arxa suvarmağa aparmalıydı, sonra qayıdır Qızıl inəyi naxıra qoşmalıydı, sonra bir-iki qucaq odun doğramalıydı, sonra da isti südlə pendirlavaşını yeyib dərsə getməliydi. Bunların hamısını yaxşı bilirdi, amma hər dəfə də dərsə hələ iki saat qalmış yuxudan durmaq müsibət idi onun üçün, ələlxüsus da payızın bu çiskinində.

Eybi yox, az qalmışdı, lap az qalmışdı. Bakıya gedib instituta girməyinə: qış gəlib keçəcəkdi, yaz gəlib keçəcəkdi, sonra da yay gələcəkdi – imtahan imtahan dalınca sonra da xudahafiz göydəmir ürgə, xudahafiz Qızıl inək, xudahafiz bələs saplı balta.

İmatahanlar çətin olacaqdı - aydın məsələdir – amma nə qədər çətin olsa da, səhərin gözü açılmamış hövlənk isti yorğan-döşəkdən qalxıb payızın çiskininə girməkdən min dəfə asandı.

Qəşəm kişinin lap səbri tükənmişdi:

—Ə, noldun?

—Durdum e, durdum!.. Allahverdi yorğanı üstündən atıb çarpayıda oturdu, yekə ayaqlarının altındakı cecimdə toxunmuş ceyran sürüsünə baxdı, sonra qızarmış gözlərini qırpa-qırpa geyinməyə başladı.

Qəşəm kişi Qızıl inəyi tövlədən çıxarıb artırmanın altına çəkdi. Qızıl inəyin buzovu da quyruğunu yelləyə-yelləyə canfəşanlıqla düşdü anasının dalına.

Üşüyə-üşüyə artırmadakı əlüzyuyanda xala xətrin qalmasın yuyunan Allahverdinin buzova yazılı gəldi və ürəyində fikirləşdi ki, ay yazıq buzov, sənin təqsirin nədir ki, gül kimi tövləni qoyub düşürsən bu sisqa çiskinin altına. Qəşəm kişi buzovu Qızıl inəyin qabaq qılıçına bağladı, Allahverdinin anası Ayna arvad da artırmanın altında çöküb sərinci qoydu iki dizinin arasında və başladı inəyi sağmağa.

Allahverdi ərinə-ərinə aşağı düşüb salamsız-kəlamsız tövləyə tərəf getdi, içəri girib göydəmir ürgəni axurdan açdı, cilovu atın başına keçirib darta-darta həyətə çıxartdı, darvazanın qapısını itələyib göydəmir ürgənin çılpaq belinə tullandı: cavan və sağlam at öz yolunu tanıyrı və öz işini də bilirdi.

Allahverdinin sinif yoldaşı, yəni Allahverdi ilə birlikdə kənddəki məktəbin onuncu sinfində oxuyan Məlik də həmişəki kimi əsnəyə-əsnəyə oturmuşdu kəhər madyanlarının belində və kəhər madyan da ədəb-ərkanla arxdan su içirdi, alapaça dayça da böyründə. Allahverdini görəndə Məlikin birinci sözü bu oldu ki, Səftər müəllim xəstələnib, dərsə gəlməyəcək. Yuxudan kal durduğuna görə hələ də aynası açılmamış Allahverdi gözlərini qırpa-qırpa:

—Ba? — dedi və ürəyində fikirləşdi ki, yazılıq Səftər müəllim neyləsin, belə sarsaq havaya da revmatizm tab gətirər? — Revmatizmi qalxıb?

Məlik əsnəməyinə ara vermədən:

—Hə, - dedi.

Səftər müəllim Məlikglin həyətbir qonşusu idi, fizika müəllimi idi və bu gün də birinci dərs fizika dərsi idi; deməli, bu gün birinci dərs olmayıacaqdı.

Kəhər madyan sudan doyub boynunu qaldırdı, əvvəlcə bir an müdrik - müdrik arxin o tayındakı heyva ağaclarına baxdı, sonra yenə başını aşağı salıb arxin qırağında təzə göyərmış payız otundan otlamağa başladı. Məlik cilovu çəkib:

—Cəfər rayona gedir, - dedi. — Axşama kino gətirəcək. Allahverdi yenə də:

—Ba? — dedi və göydəmir ürgənin arxdan su dumləməsinə tamaşa elədi.

—Cəfər Məlikin böyük qardaşı idi, özü kinomexanik idi, iki gündən bir, üç gündən bir rayondan film gətirirdi, axşamlar klubda göstərirdi. Kinomexanik Cəfər kənddəki cavanların arasında hörmətli adam idi, amma həmin əcaib papaqlı kinooperator Bakıdan gəlib bu kəndə çıxalı Cəfərin hörmətinə bir az xələl toxunmuşdu, çünki məlum olmuşdu ki, dəvədən böyük fil var, yəni məlum olmuşdu ki, bir var hıqqına-hıqqına velosipedlə buradan rayona gedəsən, hıqqına-hıqqına da oradan bura film gətirəsən, bir də var ki, par-par parıldayan aparatı əlinə alıb tutasan gözünün tuşuna və başlayacaq özün film çəkməyə.

Bakıdan gələn kinooperator dörd gün idi ki, kənddə idi, özü də qalırdı Allahverdigildən iki ev yuxarıda olan Salman kişigildə. Dörd gün idi gəlmüşdi, amma heç nə çəkə bilməmişdi, deyirdi ki, hava pisdir, gərək gün çıxsın.

Həmin kinooperatorun başına qoyduğu qırmızı papaq Allahverdinin yadına düşdü və bayaq gördüyü yuxunu da xatırladı və fikirləşdi ki, nə münasibətlə bu qırmızı məxmər papağı başına qoyub rayondakı dəlləkxananın qabağında durmalıymış? Orasını da fikirləşdi ki, axır günlər elə hey səfəh yuxular görür.

Allahverdi qayıdib həyətlərinə girəndə Ayna arvad buzovu açıb buraxmışdı Qızıl inəyin altına və buzov da anasının əmcəyini əmməkdə idi.

Ayna arvad artırmanın altında qırmızı kərpicdən hörülülmüş kürədə ocaq mis qazanda süd qaynayırdı.

Qəşəm kişi kürəklə tövlənin peyinini kürüyb qurtarmışdı.

Allahverdi atın belindən atılıb göydəmir ürgəni tövləyə gətirdi, dəmir qaşovla tumarlamağa başladı.

Qəşəm kişi xəlbirdən keçirtdiyi beş-altı qoşa ovuc arpanı gətirib axura tökdü və axurdakı samanla qarışdırıldı, sonra dəmir qaşovu Allahverdidən alıb;

—Yeri bir-iki qucaq odun yar, - dedi.

Allahverdi tövlədən çıxb artırmanın altında bir tərəfə dəstəçin yiğilmiş odundan bir yekə qucaq götürdü və həyətin ortasındaki yoğun kötüyün yanına gəlib yarmağa başladı. O,

vələs saplı baltanı başının üstündə hərləyib odunları bir-bir parçaladıqca bədəninə bir istilik gəldi, canı qızışmağa başladı, yavaş-yavaş tərlədi və yavaş-yavaş da bu çiskinli payızın ürək qısan əhval-ruhiyyəsi çıxdı getdi işinin dalınca.

Allahverdi düyünlü bir palid kötüyünə möhkəm balta ilişdirib buğlana-buğlana dedi:
—Səftər müəllim xəstələnib yenə, birinci dərsimiz olmayıacaq.

Artırmannı pilləkənində oturub ac qarına papiros çəkə-çəkə Qızıl inəyin altındankı buzova tamaşa edən Qəşəm kişi soruşdu:

—Yenə ayağının yelidi?

—Hə. — Allahverdi palid parçasını tən iki yerə böldü və fikirləşdi ki, belədir kənd həyatı, hamı bir-birini tanır və hamı da bilir ki, kim hansı dərdə mübtəladır.

Burası doğru idi ki, Allahverdi şəhər həyatı görməmişdi, yəni dədəsi ilə Bakıya gedəndə hər dəfə iki-üç gündən artıq qalmamışdı dayısığıldı, amma orası da doğru idi ki, Allahverdi şəhər həyatı barədə fəlsəfəyə qapılırdı, çünkü Allahverdi hiss eləyirdi şəhər həyatını; yəni özü özünü gətirirdi gözlərinin qabağına və gözlərinin qabağında da günlərlə yaşayırıdı şəhərdə; səhər-səhər qəhvəxanaya girib sosiska yeyirdi, günorta stadiona gedib futbola baxırdı, axşamçağı bulvarda gəzməyə çıxırdı və başlayırdı heç vaxt görmədiyi adamların arasında gəzişməyə.

Bundan gözəl şey var ki, hər gün yuxudan durasan və bütün gün ərzində küçələrdə, mağazalarda, bağda-bağatda indiyəcən görmədiyin adamlar görəsən?

Qabaqlar - üç-dörd il bundan əvvəl, Bakıdan gələn asfalt yol Allahverdigilin kəndlərinin böyründən ötüb keçirdi. Allahverdigil də – kəndin bütün uşaqları- həmişə yığışırdılar yolun qıraqına və saatlarla oturub Bakıdan gələn, Bakıya gedən maşınlara tamaşa edirdilər.

Bir də görürdün bir maşın dayandı onların yanında və sürücü başını çölə çıxarıb nə isə soruşurdu onlardan - bu yol filan yerə gedir? Bu kəndin adı nədir? Filan yerə neçə kilometr qalıb? – və onlar da canfəşanlıqla, bir-birinin sözünü kəsə-kəsə cavab verirdilər, başa salırdılar. Ya da bir şey lazımlı olurdu, məsəlçün maşına tökməyə su lazımlı olurdu, sürücü su istəyirdi, uşaqlar da hamısı su dalınca qaçırdı, hamısı istəyirdi ki, köhnə kamerlərdən kəsib düzəltdiyi rezin vedrəsini birinci gətirsin və onun gətirdiyi suyu maşına töksünlər; hamı - təkcə Allahverdidən başqa.

Allahverdi heç hara qaçmırırdı, eləcə dayanırdı yolun qıraqında və başlayırdı maşının içindəki adamlara tamaşa eləməyə, sonra da gecələr yuxu görürdü, cürbəcür yuxular; özü gedərdi maşında; özü termosdan çay töküb içərdi, özü geyərdi şəhərli uşaqların geydiyi rəngbərəng paltarları.

Üç-dörd il bundan əvvəl təzə yol çəkdilər və bu təzə yol daha Allahverdigilin kəndlərinin böyründən deyil, birbaş rayon mərkəzindən keçirdi. Uşaqlar daha yolun qıraqına yığışmırırdı, çünkü daha bu yoldan maşın gəlib-getmirdi, gələndə də rayondan kəndə gəlirdi, kənddən rayona qayıdırırdı.

Allahverdi odunu gətirib kürənin yanında dəstəçin elədi və Qəşəm kişi də əlindəki papirosun kötüyünü ocağa atıb dedi:
—Apar heyvani qos naxira.

Qəşəm kişi həmişə buyruq verirdi, guya ki, Allahverdi öz işini bilmir - gündəlik işlər idi və bu günlər də Allahverdi üçün bir-birinin güzgündəki əksi idi.

Ayna arvad buzovu Qızıl inəyin altında qızılı çıxardı ki, kəndin buzovlarna qatsın. Allahverdi də Qızıl inəyi darvazadan adladıb üzüsağı gedən kənddərəsi araba yoluna düşdü və yenə də bayaqqı yuxusunu xatırladı və təzədən fikirləşdi ki, nə münasibətlə şəhərdən gəlmış həmin kinooperatorun əcaib papağını başına qoyub rayondakı dəlləkxananın qabağında durmalımış?

Allahverdi bir şey barədə fikirləşəndə, yarımcıq qoymazdı, axırına çatmasayı olmazdı. İndi də naxira qoşmaq üçün o həyətdən, bu həyətdən heyvan çıxarıb bir-birləri ilə salamlışan, bir-birlərinə atmaca atan kəndlilərinə məhəl qoymadan xeyli götür-qoy eləyəndən sonra, axırda bu qərara gəldi: ona görə yuxuda həmin əcaib qırmızı məxmər papağı qoyub rayondakı dəlləkxananın qabağında durmuşdu ki, başqları həmin papağa lağla baxındı, ürəyinin dərinliyində lap həsədlə baxırdı həmin papağa.

Allahverdi bu qərara gəlib çıxdı və nədənsə bu fikir onu birdən-birə kefsizlətdi, bayaq başının üstünə qaldırıb-endirdiyi baltanın gətirdiyi hərarət canından çıxıb getdi və o yenə də üzüməyə başladı və yenə də ürəyində bu çiskinli payızı söyüdü.

Arxadan onu səslədilər:

—Ə, Allahverdi!

Allahverdi geri qanıldırı və camışını qabağına qatıb ona tərəf addımlayan Salman kişiyə baxdı:

—Nədi?

—Şükürün qızı sənnən oxuyur?

Allahverdi elə bil bir balaca diksinən kimi oldu, sonra da dedi:

—Hə.

Salman kişi demisindən dərin bir qullab vurub:

—Onu kinoya çəkəcəklər. – dedi.

Allahverdi qulaqlarına inanmadı:

—Nə?

—Kinoya çəkəcəklər onu. Nadir çəkəcək. Deyir ki, yaman kinoya düşən qızdır.

Nadir həmin əcaib papaqlı kinooperator idi. Salman kişinin Bakıda yaşayan oğlu ilə dostluq edirdi və buna görə də düşmüştü Salman kişigilə. Salman kişi qonağının adını qürurla çəkirdi və ona əməlli-başlı hörmət edirdi, hərçənd özü də ürəyində həmin qırmızı papaqdan pərt idi bir balaca.

Allahverdi bilirdi ki, Salman kişi onun tayı-tuşu deyil və zarafat eləmir, amma həqiqət çox gözlənilməz xəbər idi.

—Necə yanı kinoya çəkəcək?

—Şükürün qızı səhəngi ciyinə alib bulaqdan su gətirəcək, Nadir də onu çəkəcək kinoya.

—Sonra Salman kişi yenə demisindən dərin bir qullab vurub təkrar etdi. — Deyir ki, yaman kinoya düşən qızdır. — Sonra da Salman kişi başını bulaya- bulaya xırda gözlərini qiyıb gülümsədi.

Allahverdi bu gülümsəməyin səbəbini lap yaxşıca başa düşdü, yəni ki, qəribə adamdırlar bu şəhərlilər, bu boyda kənddə qız tapmadılar, gedib Şükürün caydaq qızını kinoya çəkirlər.

Salman kişi “Şükürün qızı” dediyi qızın adı Sədəf idi və Sədəf birinci sinifdən ta indiyə kimi Allahverdi ilə bir sinifdə oxuyurdu. Əvvəlcə - uşaqlıqda, qonşu kənddəki məktəbə gedib-gəlirdilər, sonralar öz kəndlərində məktəb tikdilər və indi də həmin bu məktəbdə oxuyurdular.

Sədəf nə əlaçiydi, nə də gözəl idi, həta təhərsiz-töhürsüz idi bir balaca və Allahverdi birdən-birə eşitdiyi bu xəbərə heç cürə inana bilmirdi; Salman kişiyə dübarə sual verməkdən özünü güclə saxladı.

Məsələ burasındaydı ki, Sədəf Allahverdinin dərdindən hayıl-mayıl idi, yəni vurulmuşdu Allahverdiyə, amma bunu heç kim bilmirdi, ancaq Allahverdi özü bilirdi, bu yay, günlərin bir gündündə Sədəf ona məktub vermişdi və Allahverdi də bu məktubu oxuyandan sonra heç kimə heç nə deməmişdi.

Allahverdi Qızıl inəyin dalınca gedə-gedə bu təzə xəbər barədə fikirləşirdi və daha üşümürdü; fikirləşirdi və fikirləşdikcə də onu açıq-aşkar heyrət bürüyürdü, həm də nədənsə sıxılırdı, səbəbini özü də bilmirdi.

Salman kişinin bayaqqı sözləri onun qulaqlarından getmirdi: “Deyir yaman kinoya düşən qızdır”. Daha doğrusu, Allahverdi bu saat sözləri elə bil kinooperatorun öz dilindən eşidirdi: “Çox fotogenik qızdır”. Bu sayaq eşidirdi, çünkü kənddə qaldığı dörd gün ərzində “fotogenik” sözü kinooperatorun ağzından düşmürdü və Allahverdi də gedib baxıb bu sözün mənasını öyrənmişdi.

Deməli “fotogenik qızı” axır ki tapıb kinooperator. Hələ üstəlik elə bil həmin kinooperator Allahverdinin qulaqlarına deyirdi də: “Şəhərdə yaşasayıdı, kinoda çəkilməli birinci qız olardı Sədəf”.

Və Allahverdi gəlib gözlərinin qabağında dayanmış Sədəfin qarayanız sir-sifətinə, ariq bədəninə, hacileylək qıçı kimi uzun qıçlarına baxa-baxa bir mətləb qana bilmirdi.

Allahverdi qayıdib evə gələndə Qəşəm kişi hinin ağızını açıb toyuq-cüçəni, hindüşkaları həyətə buraxmışdı, indi də zirzəmidən çıxardığı maşın yağı ilə ayaqyolunun qapısını yağılayırdı ki, açılıb-örtüləndə cirildamasın.

Ayna arvad artırmanın altında samovara od salmışdı.

Allahverdi yuxarı qalxıb bir az islanmış saçlarını quruladı, amma əslində təkcə saçlarını qurulamırkı, bütün başını silkələyirdi. Məsələ burasında idi ki, Allahverdi bütün həyatında ilk dəfə heç nə barədə fikirləşmək istəmirdi, istəyirdi ki, bütün fikirlər başından olsun.

Allahverdi məhrabəni əlüzyuyanın yanındakı mismardan asıb artırmadan aşağı boylandı və samovarın yanında dayanmış anasına acıqlı dedi:

—O düdkeşi götür qoy ağızına də, gözümüz çıxdı ki!..

Qəşəm kişi tərs-tərs oğluna baxdı və Allahverdi daha heç nə deməyib otağa girdi və dəftər-kitabını yığdığını dolabın yanına gəldi, yadına düşdü ki, Səftər müəllim xəstələnib yenə, bu gün birinci dərs olmayıacaq, tələsmək lazımlı deyil həmişəki kimi; bir neçə an elə beləcə dinməz-söyləməz dayandı, sonra dolabın aşağı gözünü çəkib lap dibdə, kağız-kuğuzların altında gizlətdiyi məktubu götürdü.

Yenə bir neçə an elə-belə dinməz-söyləməz dayanıb əlində tutduğu dördkünc bükülmüş dama-dama dəftər kağızına baxdı, sonra kağızı açıb Sədəfin məktubunu bir də oxudu ürəyində:

“Şanlı məktub!

Allahverdi, bu məktubu sənə yazıram. Allahverdi, ömrümdə heç kimə məktub yazmamışam, bu, birinci məktubumdur. Allahverdi, bu məktubu oxuyandan sonra, heç kimə heç nə demə, bu məktubu da cır, yandır, qoy külə dönsün. Onsuz da mən yanıb külə dönürəm, Allahverdi hara baxıramsa səni görürəm. Yuxuda da həmişə səni görürəm. Fikrim özümdə olmur, Allahverdi. Birdən elə bilərsən mən bütün oğlamlara məktub yazıram. Yox, Allahverdi, təkcə sənə, təkcə sənə. Qismət olsa, bir yerdə səhbət eləsək, hamisini sənə danışaram. Yenə gözlərim dolub, Allahverdi. Mənə cavab yaz.

Mən ki səni gorəndən bəri,
Açıdı ürəyimin incə telləri,
Sənsiz ayrı gəzmərəm, ey gözəl Allahverdi.
Unutma dediyim bu sözlərimi.

Mənə gülmə, Allahverdi. Heç kimə də heç nə demə ki, mənə gülsünlər. Bu məktubu da yandır.

Sədəf.”

Məktubdakı yazının üstünə bir damcı da düşmüştü - bir gilə göz yaşı - və göy mürəkkəblə yazılmış beş-altı hərf bulaşmışdı, amma oxunurdu – təkcə izi qalmışdı göz yaşının. Əvvəlcə Allahverdi elə fikirləşmişdi ki, bu damcını Sədəf özü bilərkədən salıb, lap

adicə su damcısıdır bu, amma günlər keçdikcə və Allahverdi də bu məktubu çoxlu-çoxlu oxuduqca, inanmışdı ki, doğrudan da göz yaşıdır bu.

Sədəf bu məktubu ona verənə qədər buradakı mətləb Allahverdinin heç ağlına gəlməzdi. Doğrudur, hərdən Sədəf ona elə baxırdı ki, başqları bu cür baxmırıdı heç vaxt. O da doğrudur ki, Sədəf qəflətən onu görəndə qızarırdı, elə bil lap özünü itiridi, amma Allahverdi heç cürə fikirləşməzdı ki, hal-qəziyyə bu yerdədir.

Allahverdi bu məktubu birinci dəfə oxuyandan sonra, heç kimə heç nə demədi və indiyəcən də heç kimə heç nə deməyib, amma Allahverdi cavab da yazmadı Sədəfə və bu məktubu da yandırmadı, bir-iki gün cibində gəzdirdi, bilmədi ki, nə eləsin, sonra gətirib dolabın aşağı gözündə, lap dibdə, kağız-kuğuzların altında gizlətdi.

Məktubu oxuyandan sonra Allahverdi Sədəfə bir kəlmə də söz demədi, səhəri gün onu görəndə özünü elə tutdu, guya ki, heç nə olmayıb. Sədəf də bir az pörtdü-qızardı, amma heç nə soruşmadı. O gündən sonra Allahverdi ilə Sədəf demək olar ki, danışmirdilər, təkcə hərdən-birdən o da dərs zamanı - bir-birilərinə bir söz deyəydilər, ya yox – vəssalam.

Bu məktubu birinci dəfə oxuyanda Allahverdi bir az çəş-baş qalmışdı, amma sonra yavaş-yavaş acığını tutmağa başladı və ürəyində Sədəfi səfəh bildi.

Allahverdi bir müddət beləcə acıqli oldu, amma günlərin bir günündə gecə yerinə girmişdi Allahverdi və yatmaq istəyirdi, amma yata da bilmirdi və necə oldusa ayağa qalxıb dolabın gözünü, Sədəfin məktubunu kağız-kuğuzun altından çıxarıb təzədən yerinə girdi, heç kim xəbər tutmasın deyə, işığı yandırmadı elə əl fanarının işığında bir də oxudu həmin məktubu. Bir dəfə oxuyandan sonra, ikinci dəfə xisim-xisin oxudu və daha acığını tutmadı Allahverdinin, əksinə, məktub yavaş-yavaş ona ləzzət eləməyə başlamışdı, həm də ürəyirndə bir narahatlıq əmələ gəlmişdi, bir nigarançılıq vardi ürəyində, amma bu narahatlıq da, bu nigarançılıq da onu sixib-əzmirdi. Bu narahatlıq, bu nigarançılıq bir kövrəklik gətirmişdi o gecə. Bu məktubu beləcə gizlin- gizlin oxumaq onin ürəyin isindirirdi o gecə. O gecə bir ilqılıq vardi ürəyində.

Sonralar hərdənbir Allahverdi bu məktubu dolabın aşağı gözündən çıxarıb təzədən oxuyurdu və hər dəfə oxuduqca da özünü naqolay hiss eləyirdi, amma ona görə yox ki, Sədəfə məhəl qoymadığı halda, onun məktubundan gizli zövq alırdı, açıq-əşkar gülməli misralar onun ürəyinə yayılırdı.

Ayna arvad artırmadan Allahverdini səslədi ki, gəlib çörəyini yesin və Allahverdi də tələm-tələsik Sədəfin məktubunu yenə dolabın aşağı gözündə gizlədib otaqdan çıxdı. Daha çiskinləmirdi, amma hava da açılmamışdı və Allahverdi elə bil yenə də Bakıdan gələn kinooperatorun şikayətini eşidirdi: “—Belə də iş olar, dörd gündür gün çıxmır ki, syomkamı çəkim qurtarsın...”

Gün çıxacaqdı və o, par-par parldayan aparatını gözünə tutub Sədəfi lentə çəkəcəkdi və bütün dünya tamaşa eləyəcəkdi Sədəfin bulaqdan su götürməsinə və heç kim də bilməyəcəkdi ki, bu qız Allahverdinin dərdindən hayıl-mayıldı.

Allahverdi kinooperatorun sözlərini bir də eşitdi: "çox fotogenik qızdır". Sonra Allahverdi hiss elədi ki, həm bir balaca pərt olub, həm də bir balaca qürur var ürəyində.

Məlum oldu ki, məktəbdə hamı Sədəfin kinoya çəkiləcəyindən xəbərdardır. Uşaqlar sinif otağında oturub elə hey bu təzə xəbərdən danışırdılar və bu təzə xəbər həmişəki sinif otağına da bir təzəlik gətirmişdi. Təkcə Allahverdi dinib-danışmırıldı.

Bir azdan Sədəf də gəlib çıxdı və uşaqlar onu görəndə bir anlıq lap özlərini itirdilər: Sədəf özünə bir sığal vermişdi, bir geyinib-kecinmişdi ki, gəl görəsən, həm də uçmağa qanadı yox idi, yerə-göyə siğmirdi. Sonra uşaqlar hay-küylə düşdülər Sədəfin canına və başladılar onu sorğu-sualı tutmağa. Sədəf də bülbül kimi ötə-ötə dedi ki, dünən həmin kinooperator gəlib onlara və xeyli söz-söhbətdən sonar dədəsinin razılığını alıb ki, Sədəfi kinoya çəksin.

Sədəf uşaqlarla danışdıqca, hərdənbir partanın arxasında oturub, guya ki, heç nəyi vecinə almayan Allahverdiyə baxırdı, gözaltı baxırdı, özü də elə baxırdı ki, elə bil məktubda yazdığı sözlərini təzədən təkrar edirdi gözləri ilə, amma daha o cür əzvaycasına yox, bir az qürurla.

İkinci dərs triqonometriya dərsi idi və zəng vurulan kimi də Gülsüm müəllimə girdi içəri. Sinifdəki uşaqların hamısından iki qarış hündür olan Allahverdi birinci sırada lap axırıncı partada otururdu. Sədəf ikinci sırada, ortada otururdu.

Gülsüm müəllimə dərs keçirdi, amma Allahverdi heç nə eşitmirdi və heç nə də fikirləşmirdi. Sonra Allahverdi başa düşdü ki, səhərdən bəri Sədəfə baxır.

Sədəfin qara gözləri var idi, qara saçları var idi, yoğun da hörükləri və Allahverdi heç vaxt Sədəfi belə görməmişdi. Gözləri də həmin gözlər idi, hörükləri də həmin hörüklər idi, amma Allahverdi bu gözləri də birinci dəfə idi görürdü, bu hörükləri də. Sədəf ariq olmasına ariq idi, amma sinəsi yaman dolu idi. Sədəfin sifəti qarayanzı idı və Allahverdi indi gözlərini bu qarayanzı sifətdən çəkə bilmirdi, özünə acığı tuturdu, istəmirdi bu sifətə baxsın, amma bir şey çıxmırkı ki, çıxmırkı, elə-beləcə baxırdı.

Uşaqlıqda bir yerdə oynamaları, dalaşmaları, bir yerdə məktəbə getmələri, neçə illər bir yerdə oxumaları Allahverdinin yadına düşürdü və Allahverdi indi heç cürə inana bilmirdi ki, gözlərinin qabağındakı bu qız həmin Sədəfdır, yəni ona elə gəldi ki, istədiyi vaxt istədiyi sözü deyə bildiyi, istədiyi buyruğa buyurduğu o qız uzaqda qalıb, indi həmin qız yoxdur, bu qız isə tamam başqa Sədəfdır.

Sonra Allahverdinin başından bir fikir keçdi ki, bu fikir onun bütün bədənini titrətdi, lap birtəhər elədi onu: birdən-birə ona elə gəldi ki, evlərindəki dolabın aşağı gözündəki

həmin məktubu Sədəf yazmayıb, bu məktubu ona Sədəf verməyib; bu məktubu çəkinə-çəkinə ona uzadan həmin qız Sədəf deyil. Tamam başqa bir adam idi. Yəni bu saat Allahverdi inana bilmirdi ki, həmin məktubdakı bir gilə göz yaşı ondan örtü düşüb göy mürəkkəblə yazılmış hərflərin üstünə.

Bu fikir Allahverdinin bütün bədənini gizildətdi və o, gözlərini Sədəfdən çəkib Gülsüm müəllimənin başa saldığı teoremə qulaq asmaq istədi, amma yenə bir şey çıxmadı və eləbelə Sədəfə baxdı və yalnız indi başa düşdü ki, Sədəf də ona baxır və ancaq bundan sonra gözlərini qızın qarayanız sıfətindən çəkib düsturlarla dolmuş qara lövhəyə dikdi.

Allahverdi Gülsüm müəllimənin lövhədə yazdığı düstulara tamaşa edirdi, sözlərə qulaq asındı və bütün varlığı ilə Sədəfin nəzərini öz üzərində hiss edirdi. Axırda tab gətirməyib Sədəfə baxdı və bu dəfə Sədəf gözlərini yayındırıb lövhəyə baxdı.

Allahverdi hiss elədi ki, sıfəti od tutub yanır.

Tənəffüs oldu və tənəffüs də yenə hamı Sədəfin başına toplaşdı, Sədəf də yenə bülbül kimi dil-dil otdü. Bütün ömrü boyu heç vaxt Sədəfə bu qədər göz dikilməmişdi, heç kim bu qədər səbirsizliklə onun ağızından çıxan sözü gözləməmişdi, heç vaxt ona dikilmiş gözlərdə bu cür vəcd olmamışdı. Sədəf lap başını itirmişdi sevincdən, cünki Sədəf heç vaxt ömründə bu qədər sevincək olmamışdı.

Dərslər beləcə ötdü bir-bir, tənəffüs lər də beləcə. Yenə çıskin başladı, sonra yenə kəsdi, sonra yenə başladı və bütün günü Allahverdinin hali özündə olmadı. Məktəbdən qayıdanan sonra bütün günü Allahverdi otaqdan eşiə çıxmadi.

Qəşəm kişinin rayon mərkəzində işi vardi, göydəmir ürgəni minib getmişdi. Ayna arvad bardaş qurub tabaqçada kəllə qənd doğrayırdı. Allahverdi isə içəridə, pəncərənin qabağında oturub boz payızə baxırdı. Yamac başdan-başa heyvalıq idı və hər heyva ağacında da bir dəstə sığırçın. Sığırçınların civildəşməsi bu payızın müşayiəti idı və bir qəmginlik gətirirdi.

Yamacın ayağında görünən ev Salman kişinin evi idi və birdən-birə Allahverdinin Salman kişiyə acığı tutdu; acığı tutdu ki, niyə bu gün səhər heyəl gülümsəyib əllərini yellədi.

Allahverdi nə kitab oxuya bilirdi, nə dərs hazırlaya bilirdi, nə də kəndə çıxmaga həvəsi vardı. Elə bil özü özünə qırraqdan tamaşa edirdi və ona elə gəlirdi ki, daha əvvəlki Allahverdi deyil. Niyə ona belə gəlir ki, niyə bu cür fikirləşirdi? – baş aça bilmirdi. Burası məlum idi ki, onun adı yenə də Allahverdi idi və bu baş da, bu əllər də, bu ayaqlar da onun idi, intəhası məlum deyildi ki, niyə bu adıyla, başıyla, əlləri-ayaqlarıyla bərabər daha əvvəlki Allahverdi deyil.

O, gözlərini boz payızdan çəkib taxta kətilin üstündən ayağa qalxdı, balaca dolaba yaxınlaşıb aşağı gözü çəkdi və Sədəfin məktubunu kağız-kuğuzun altından götürdü,

amma məktubu təzədən açıb oxumadı, çünki birdən-birə kəşf elədi ki, burada yazılılanların hamisini əzbər bilir. Özündən asılı olmayaraq Sədəfin cümlələrini bir-bir ürəyində təkrar eləməyə başladı.

Allahverdinin heç ağlina gəlməzdi ki, bu məktubu bu cür əzbərləyib.
Gecə yorğan-döşeyinə girəndə Allahverdiyə elə gəldi ki, səhərə kimi yata bilməyəcək,
amma yatdı Allahverdi, yatdı və bütün həyatında ilk dəfə rəngli yuxu gördü:
O qədər rəng vardı ki, Allahverdi ömründə bu qədər rəng görməmişdi – gümüşü, narıncı,
məxməri...

Rənglər par-par parıldayırdı.
Hər tərəfə şüa saçırı rənglər.
Allahverdi bu rənglərin içində idi.
Bu rənglər Allahverdinin bütün bədənindən axıb keçirdi.
Allahverdi bilirdi ki, bu yuxudur və onu da bilirdi ki, bu Sədəfin yuxusudur.
Sədəf özü yox idi, amma Allahverdi bilirdi ki, bütün bu rənglər Sədəfdən ötrüdür və
əslində bütün bu rənglər elə Sədəfin özüdür.

Amma yenə Qəşəm kişinin səsi gəldi:
—Ə, Allahverdi, gün günortanı keçdi, dursana!
Allahverdi yuxuda da olsa bilirdi ki, indilərdə bu səsi eşidəcək və qorxurdu, qorxurdu ki,
bu rənglər yox olub gedəcək – Gümüşü, narıncı, məxməri..
—Ə, Allahverdi!
Allahverdi gözlərini açdı və elə bil bir anlıq həmin rənglər bu otağa da doldu, sonra
yavaş-yavaş bu otağın divarlarına, döşəməsinə, tavanına hopdu; bir anlıq Allahverdiyə elə
gəldi ki, bu səhər bahar bayramına açılır, bahar bayramıdı bu gün.
—Ə, noldun?
—Dururam!..
Allahverdi həyətə düşəndə Ayna arvad Qızıl inəyi sağırdı. Qızıl inək yenə də artırmanın
altında dayanmışdı, çünki yenə də çiskinləyirdi. Buzov da elə hey dartınırdı ki, anasını
əmsin, başını elə hey vururdu anasının döşünüñ altına.

Çiskinləyirdi, amma bu çiskin Allahverdinin ürəyini heç sixib-eləmirdi, üşümürdü də
Allahverdi və o, gəlib göydəmir ürgəni tövlədən çıxardanda Qəşəm kişi təəccübə oğlana
baxdı - həmişə gözləri yumula-yumula, deyinə-deyinə atı suvarmağa aparan
Allahverdinin kefi indi açıq-aşkar kök idi.

Məlikin kəhər madyanı yenə də arxin qırığında idi, alapaça dayçası da böyründə.
Allahverdini görən kimi Məlikin əsnəyə-əsnəyə verdiyi sual bu oldu:
—Dünən niyə kinoya gəlməmişdin?
Ancaq indi Allahverdinin yadına düşdü ki, Cəfər dünən axşam kino göstərəcəkdi və o,
kənddə yaşadığı bütün müddət ərzində ilk dəfə bunu yadından çıxarıb, kluba getməyib.
Allahverdi nə təəssüfləndi, nə də heyfsiləndi, çünki hər tərəfi basmış bu boz payızdan o
tərəfdə Allahverdinin öz aləmi vardı daha və bu aləm rəngli idi, çürbəcür rənglər –
Gümüşü, narıncı, məxməri...

Allahverdi göydəmir ürgəni çapib həyətlərinə qayıdanda Qəşəm kişi yenə təəccüblə oğluna baxdı və bu dəfə lap diqqət etdi ki, Allahverdinin bu həyətdən, bu evdən, bu təsərrüfatdan kənardakı həyatında əməlli-başlı bir hadisə baş verib; Qəşəm kişi bunu da hiss elədi ki, həmin hadisə cavamlıqla bağlıdır. Sonra oğlunun balaqları topuğundan yuxarıda qalmış şalvarına diqqət eləyib fikirləşdi ki, Allahverdiyə təzə şalvar almaq lazımdır – gədə yaman uzanıb.

Əlbəttə, Allahverdi dədəsinin fikirlərindən xəbərsiz idi və şəstlə gəlib Qızıl inəyi qabağına qatdı, naxıra qosmaq üçün təzədən həyətdən çıxdı.

Allahverdi üzüshağı düşən kəndarası araba yoluyla addımlayırdı və birdən fişdiriqla bir oyun havası calmağa başladı və birdən-birə də başa düşdü ki, səhərdən bəri- yerindən qalxandan indiyə qədər – həmin havanı ürəyündə çalır; həm də başa düşdü ki, bu hava onun gördüyü yuxunun, həmin rəngli yuxunun davamıdır.

Arxada öskürdülər və Allahverdi başını döndərib gördü ki, Salman kişidir, demisini tüstüldə-tüstüldə camışını gətirir.

Salman kişi elə bil Allahverdinin ona baxmağına bənd imiş, başladı havanın qarasına deyinməyə:

—Ə, belə də hava olar?! – Sonra Salman kişi bir-iki yağlı söz dedi havanın qarasına, sonra da dedi; - Nadir də çıxdı getdi.

Allahverdi ayaq saxladı və açıq-aşkar hiss elədi ki, nəfəsi qaralır. Sonra cavabını özü lap yaxşıca bildiyi bir sual verdi:

—Bəs kino çəkməyəcək?

—Nə kino ə? Bu havada da kino çəkərlər? – Salman kişi bilən adamlar kimi əlini yellədi və yenə havanın qarasına bir-iki yağlı söz deyib əlavə etdi: - Enib aranda çəkəcək.

Deyir il on iki ay bu dağın kəlləsində oturub gözləyə bilmərəm ki, görüm havaxt gün çıxacaq... Duz deyir də...

Allahverdi özünü güclə saxladı ki, sorusun “Bəs Sədəf?”

Allahverdi heç nə soruşmadı, çünki hər şey məlum idi: bu payız yaxşı ot da olacaqdı, yaxşı çörək də olacaqdı, amma Sədəf daha səhəngi çiyinə alıb bulaq başında kinoya çəkilməyəcəkdi.

Allahverdi Sədəfi gördü, Sədəfin tutulmuş sıfətini gördü, dünənki sevincdən sonra Sədəfin pərtliyini gördü və Sədəfin bu pərtliyi onun da bütün içindən keçib cızdığını çıxardı və o özünü güclə saxladı ki, geri çönüb düz elə Salman kişinin üzünəcə bihörmətlik eləməsin, qonağının abrını ətəyinə bükəməsin.

Allahverdi başa düşdü ki, Sədəfə nə isə demək lazımdır, Sədəfin könlünü almaq lazımdır və bunu elə Allahverdinin özü eləməlidir, amma orasını da başa düşdü ki, bu çox çətin olacaq. Cətin olacaq ona görə ki, Allahverdi əməlli-başlı utanırdı Sədəfdən.

Allahverdi fikirləşdi ki, bəlkə məktub yazsın Sədəfə və ürəyindəki bütün sozləri köçürsün bu məktuba, yəni bu məktub da rəngli olsun – gümüşü, narıncı, məxməri.. Amma hiss elədi ki, cürəti çatmayacaq bu məktubu Sədəfə verməyə.

Sonra fikirləşdi ki, məktubu Bakıdan yazar Sədəfə, Bakıya gedib instituta girəndən sonra, amma başa düşdü ki, Bakıya getməyi də çox çətin olacaq, çox ağır olacaq, çünki ürəyi qalacaq burada, Sədəfin yanında.

Mətni yiğdi: Nərgiz Abadi

Redaktə etdi və veb üçün hazırladı: Aynurə Hüseynvoa

AZERİ.orga qoyuldu: İyun 2003